



Vətən deyənə

● Çağrış

Bir bənddə bəndlənən tarix...

Qarabağda talan var,
Zülfün üzə salan var.
Gedirsən tez qayıt gəl,
Gözü yolda qalan var.

Bu bircə bənd indi naləri xatırlatmır bizi... Vurduqları yaraları biz unutsaq da, xıslatindən el çəkməyən, məkli planlarını yenidən reallaşdırmaq üçün məqam gözləyən ermənilərin fitnəkarlığı... xalqımıza qarşı həyata keçirdikləri separatizm, terror aklları... özünü vətəni nə əsgər seçən, döyüşə könüllü gedən Azərbaycan övladları... onların yollarına göz dikən analarının, atalarının, bacı-qardaşlarının, sevgililərinin nigaran, narahat baxışları... yada düşür...

Qarabağda talan var...

1987-ci illərin sonları... Biz həmin illərdə nəğmə oxuyurdug: "Qardaş olub Həyastan-Azərbaycan"... Ermənilər isə yenə ayıq tərpəndilər. Aranın qarışacağını duyar-duymaz toz basmağa qoymadıqları fitnə-fəsad dolu planlarına "el gəzdirməkdə idilər". Yenə "Böyük Ermənistən" xülyasına qapıldılar. Yenə Azərbaycandan torpaq qoparmaq niyyətində idilər. 1905-ci ildə, 1918-ci ildə olduğu kimi, ictimai-siyasi ab-havanın kəskinləşəcəyini duyaraq hərəkətə keçidilər... Erməni separatçıları hələ 1985-ci ildə Sovet Sosialist Respublikaları İttifaqında (SSRİ) ermənipərəst Mixail Qorbaçovun hakimiyətə gəlməsilsə daha da fəallalaşdılar. O vaxtadək gizli fəaliyyət göstərən erməni "Qarabağ Komitəsi", onun Dağılıq Qarabağ Muxtar Vilayətindəki separatçı-terrorçu təşkilatı "Krunk" ("Durna") açıq fəaliyyətə keçdi. "Miatsum" ("Birləşmə") hərəkatı formalasdırıldı. 1987-ci ilin axırlarından isə fitnəkar ermənilərin əməllərinin "nəticələri" göründü. Xankəndi (Sovetlər dövründə Stepanakert adlandırılırdı) və Ermənistən ərazilərində ermənilərin hücumları nəticəsinde azərbaycanlı qaçqın və məcburi köçkünlərin axını başladı.

1988-ci ilin fevralından hadisələr gərginləşdi. Fevralın 20-də Dağılıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin sessiyası vilayətin statusuna baxılması və Ermənistən SSR-ə keçirilməsi haqqında Azərbaycan SSR Ali Soveti dövlət müstəqilliyyinin bərpası haqqında bəyanat qəbul etdi. Oktyabrın 18-də isə dövlət müstəqilliyyi haqqında Konstitusiya aktı qəbul olundu. Ancaq erməni millətçiləri azərbaycanlılara böyük tarixi günlərə ürəkdolusu sevinməye imkan vermirdilər. Ermənistən Azərbaycana qarşı açıq şəkildə, ədalətsiz müharibə aparırdı. Qarabağda talan vardi...

Fevralın sonlarında Azərbaycanın böyük sənaye şəhəri Sumqayıtda erməni xüsusi xidmet organları və SSRİ Dövlət Təhlükəsizlik orqanlarının iştirakı ilə qabaqcadan hazırlanmış qəsdələr törədildi. Sumqayıt hadisələrinin əsl səbəbləri və səbəbkarları tezliklə belli oldu. Məqsəd bu hadisəni bəhanə edərək Ermənistanda yaşayışın azərbaycanlıların qovulması və Dağılıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR tərkibində çıxarılmasına nail olmaq idi. Tarihin müxtəlif dönenlərində azərbaycanlılara qarşı həyata keçirilmiş erməni vəhşilikləri XX əsrin sonlarında yenidən tügħyan etdi. Bu dəfə erməni daşnaklarının ən böyük dəstəkçisi Qorbaçovun başçılıq etdiyi Sovet hökuməti idi.

SSRİ rəhbərliyi Azərbaycana qarşı daha bir dəhşətli cinayətə el atdı. 1990-ci il yanvarın 19-dan 20-na keçən gecə Bakıda qanlı qırğın törədildi. 1991-ci il avqustun 30-da Azərbaycan SSR Ali Soveti dövlət müstəqilliyyinin bərpası haqqında bəyanat qəbul etdi. Oktyabrın 18-də isə dövlət müstəqilliyyi haqqında Konstitusiya aktı qəbul olundu. Ancaq erməni millətçiləri azərbaycanlılara böyük tarixi günlərə ürəkdolusu sevinməye imkan vermirdilər. Ermənistən Azərbaycana qarşı açıq şəkildə, ədalətsiz müharibə aparırdı. Qarabağda talan vardi...

Zülfün üzə salan var...

Onlar sevgi yaşındaydlar. Yollarını gözəllərin məhəbbət dolu oğrun baxışları izleyirdi. Qədd-qəmətlərini analarının fərehli nəzərləri oxşayırırdı. Ataları onlardan bir boy uca oğullarını məmən-nəmənnun sözür, xeyallar qururdular...

Çoxu evlənməmişdi, məhəbbət dolu günlərinin həyacanını yaşayırdı. Bənövşə ətirli sevgi məktublarını hələ sevdikləri hər kəsden gizli saxlayırdılar. Məhəbbətinə hələ də etiraf etməmişdi bəziləri. Yeni evlənənləri də vardi, övlad yolu gözleyənləri də, "ata" çağrılanları da...

Ömürlərinin baharına qəfil duman çökdü...

Ermənilərin torpaq iddialarını başlangıçda əksəriyyəti ciddi qəbul etmədi. "Erməni kimdir ki, bizdən torpaq ala?!" dedilər. Ancaq tarix təkrar olunurdu. Gözlərimiz önündə ermənilər çoxdan ki arzularına çatdılar. Qərbi Azərbaycan torpaqlarından əsl sahiblərini son nəfərinə dək qovdular. Dağılıq Qarabağa od saldılar. Vətən övladları bu odu söndürmeli, silahsız, günahsız soydaşlarını hər cür qəddarlıqlı, vəhşiliyi özlerine rəva görən yaraqlı ermənilərin hücumlarından qorulmuş idilər.

Övladlar Vətən fəryadına hay verirdilər, Azərbaycanın ərazi bütövülüyü yolunda ya şəhid, ya da qazi olmağa gedirdilər...

Gedirsən
tez qayıt gəl...

Qarabağdan uzaqlarda da hər eve, hər ocağa müharibə qoxusunu yayıldı. Torpaqlarımızı qorumaq üçün gedən vətən övladları düşmənlə ağır döyüslərdə idilər. Hər gün şəhid xəbərləri gelirdi. Bütün el-oba şəhidinə yas tuturdu. Gənclərin hiddəti coşub daşırdı. Hərbi xidmətə çağırış yaşı artıq döyüşü yaşı hesab olundu. Vətənpərvər gənclərin kimisi çağırış gününü həyəcan-

la gözləyir, kimisi də səbr edə bilmir, milli orduya könüllü yazılırdı. Çünkü torpağı viran edilən, yurdu dağıdilan, qeyrətli övladları şəhid edilən, əsir götürülen, günahsız soydaşları girov aparanız biz idik. Ona görə Azərbaycan döyüşçülərində vətənpərvərlik ruhu güclü idi. O ruhla vuruşan döyüşçülərdən düşmən torpaq ala biməzdi. Ancaq erməni qəsbkarları fitnəkarlıqdan əl çəkməyərək sovet imperiyasından hərbi güc almaqdə davam edirdi.

Canlarını Vətənə sıpər edənlərimizin neçəsinin ürəyinə dəyən düşmən gülləsi sol cibinde gəzdirdiyi sevdiyinin şəklindən, sevgi məktubundan keçirdi... Şəhid edilən, əsir götürülen neçə-neçə döyüşçümüzün qulaqlarında həzin bir nəğmə kimi bu sözlər səslenirdi: "Gedirsən tez qayıt gəl"... Kiminə mühərbiye yola düşəndə son görüşlərində belə söylemiş, kiminə məktubunda belə yazımişdı sevdiyi...

Gözü yolda qalan var...

O döyüşçülərin hər biri min-min arzu idi. Yenice müstəqilliyyinə nail olmuş Azərbaycanda hərəsi bir işin qulpundan yapışacaqdır. Qurban-yaradacaqdır. Vətənin onlara ehtiyacı vardı.

Bir də... sevgidən pay alacaqdır. Subaylar toy edəcək, evlilər ev quracaq, övlad böyüdəcəkdilər.

Onların hərəsi min-min ümid idi. Valideynlərinin ən böyük istəkləri onların ciyində məzara getməkdi. Ancaq atalar oğul tabutunun ağırlığını ciyinlərdən deyil, ürəklərindən daşıdılar... həm də ömürlük...

Elələri var ki, analarının toy boxçuları hələ də bağlı qalıb. Sevgi məktubuna nişan üzüyünü büküb ürəyinin başında saxlayanlar var. Heç birinin acı xəbərinə özlərini alışdırıb bilməyib doğmaları. Əsgərinin şəhid edildiyinə, esirlikdə hələk olduğuna hələ də inanmırlar. Hələ də gözü yolda qalanlar var...

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

